

QGT MƏLUMATLARINA ƏSASƏN KOLLEKTOR LAYLARIN MƏHSULDARLIĞININ PROQNOZLAŞDIRILMASI

(“8 Mart” yatağının V horizontu timsalında)

İsgəndərov M.M., Abuzorova A.H., Kərimova Y.H., Hümbətov Ə.S.

SOCAR “Neftqazelmətdəqiqatlayıhə” İnstitutu

Açar sözlər: “8 Mart” yatağı, MQ-nin V horizontu, sinaq, kern, karotaj, interpretasiya, kollektor, lay parametrləri, proqnozlaşdırma, məhsuldarlıq

Giriş

Adətən QGT məlumatlarının interpretasiya nəticələrinin son məqsədi lay parametrlərinin (effektiv neft-qazdoyunu qalınlıq, məsaməlilik, neft-qazdoyumluq) təyinidir ki, bunların da əsasında karbohidrogen ehtiyatları hesablanır, dəqiqləşdirilir. Lakin layın təmiz məhsul verə biləcəyi şərait və potensial imkanlarını müəyyən etmək, quyunun gündəlik hasilatını proqnozlaşdırmaq kimi məsələlərin həlli də böyük maraq doğurur.

Bundan əvvəl aparılmış tədqiqatlar göstərir ki, Bakı arxipelağının şimal hissəsinin hüdudlarında və ona yaxşı quruda yerləşən strukturlarda Məhsuldar Qatın Balaxanı lay dəstəsinin V horizontunun sənaye əhəmiyyətli neft-qazlılığı regional xarakter daşıyır [1, 2].

QGT məlumatlarına əsasən kollektor ləylərin petrofiziki parametrlərinin qiymətləndirilməsi və məhsuldarlığının proqnozlaşdırılması üçün tədqiqat obyekti kimi “8 Mart” yatağında Balaxanı lay dəstəsinin (BLD) V horizontunun seçilməsi bir sıra obyektiv səbəblərlə elaqədardır. Belə ki, kəsilişin qazına ilə zəif öyrənilməsi, kern məlumatlarının az olması, sinaq işlərinin aparılmaması, QGT kompleksinin kifayət qədər olmaması kollektor xüsusiyyətlərinin təyinində çətinliklər yaradır. Ona görə də Bakı arxipelağında yerləşən qonşu yataqların QGT, kern və sinaq məlumatlarından istifadə edilməklə V horizontun müqayisəli şəkildə kompleks interpretasiyası aparılmış və kollektorların doyma xarakteri və petrofiziki parametrləri qiymətləndirilmişdir [3].

Tədqiqat obyektiinin perspektivliyini və sənaye istismarına cəlb olunmayan ləylərin potensial imkanlarını müəyyənləşdirmək məqsədilə hazırda işlənməde olan “8 Mart” (işlənmə obyekti VII horizont), Səngəçal – Duvanni - Xərə-Zirə adası (V horizont) və Bulla-dəniz (V horizont) yataqlarının geoloji, mədən-geofiziki xüsusiyyətləri ümumiləşdir-

rilərək təhlil edilmişdir.

Aparılmış tədqiqat işinin nəticələri XI Azərbaycan Beynəlxalq Geofizika Konfransında (16 - 18 oktyabr 2019-cu il) təqdim edilmişdir [4].

Tədqiqat obyekti

Bakı arxipelağı Xəzər dənizinin azərbaycan sektorunda ən perspektivli neftli-qazlı rayonlardan biri hesab olunur. Arxipelaqın sistematik olaraq öyrənilməsinə 1950-ci ildən başlanmış və aparılan geoloji-geofiziki tədqiqatların və dərin qazmanın nəticələri əsasında rayonun geoloji quruluşu, hidrogeoloji xüsusiyyətləri və neft-qazlılığı haqqında geniş məlumat toplanmışdır [5].

Dərin axtarış-keşfiyyat quyularının qazılması nəticəsində Bakı arxipelağında MQ çöküntülərinin V, VII və VIII horizontlarında sənaye əhəmiyyətli neft-qaz-kondensat yataqları keşf olunmuş və işlənməyə cəlb olunmuşdur.

“8 Mart” yatağı Xəzər dənizinin azərbaycan akvatoriyasında Bakı şəhərindən 40 km cənub-qərbdə və Səngəçal – Duvanni - Xərə-Zirə (SDXZ) adası yatağından 10 km şimal-şərqdə yerləşir. Braxiantiklinal quruluşa malik yatağın ölçüləri $6,5 \times 4,5$ km-dir. Eninə keçən qırılma ilə struktur iki tektonik bloka ayrılmışdır: şimal və cənub. Yataqda seysmik-keşfiyyat işlərinə 1975-ci ildən, geniş miqyaslı dərin axtarış-keşfiyyat qazması işlərinə 1981-ci ildən başlanılmışdır.

Yatağın qaz-kondensatlılığı 1982-ci ildə qırışığın tag hissəsində 5382 - 5364 m dərinlikdən VII horizontdan 15 t/gün kondensat, 30 min m^3 /gün qaz alınması ilə müəyyən edilmişdir (565 №-li quyu).

Yatağın kəsilişində Dördüncü Dövr, Abşeron, Ağçagıl və Məhsuldar Qat çöküntüleri iştirak edir. Məhsuldar Qatın qalınlığı 4100 m-ə çatır. Məhsuldar Qatın Suraxanı, Sabunçu və Balaxanı lay dəstəlerinin səxurları litoloji eşhətdən arabir qumlu-alevrili layciqların iştirak etdiyi gillərdən ibarətdir. Əsas


neft-qaz-kondensat ehtiyatları MQ-nin V, VII və VIII horizontları ilə əlaqədardır. Ayrı-ayrı quyular üzrə sənaye-sınaq işlərinə 1984-cü ildə başlanılmışdır.

2014-cü ilden əvvəlinə kimi yataqdə cəmi 25 quyu qazılmışdır ki, bunlardan 10-u axtarış, 2-si kəşfiyyat, 13-ü isə istismar quyularıdır. Hazırda əsas istismar obyektləri Məhsuldar Qatın VII və VIII horizontlardır. VIII horizont qaz-kondensatlı, VII horizontun yuxarı və aşağı hissələri isə neft-qaz-kondensatlıdır. V horizontda sınaq işləri aparılmamışdır. V, VII və VIII horizontların kəsilişi qumlu-alevritli-gilli çöküntülərdən ibarətdir (*şəkil 1*).

izlənilmiş, QGT məlumatlarına əsasən bu layların petrofiziiki parametrləri sahə boyu tədqiq edilmiş və məhsuldarlığı proqnozlaşdırılmışdır.

Səngəçal - Duvanni - Xarə-Zirə adası (SDXZ) yatağı Konizodağ - Xarə-Zirə adası antiklinal qurşağına aid üç ayrıca lokal qalxımdan (Səngəçal-dəniz, Duvanni-dəniz və Xarə-Zirə adası) ibarətdir. Yataq 1963-cü ildə MQ-nin VII horizontundan 24 sayılı qyunun sınaanması zamanı 2821 - 2815 m dərinlikdən 250 t/gün neft verimi ilə açılmışdır. SDXZ yatağında V horizontun kollektorları neft-qaz-kondensatlıdır. Coxsaylı enine və uzununa qırıl-

Şəkil 1. Tədqiqat sahəsi üzrə geoloji-geofiziki



Tədqiqatın aparılma metodikası

"8 Mart" yatağına yaxın yerləşən Səngəçal - Duvanni - Xarə-Zirə adası və Bulla-dəniz yataqlarında V horizontda sənaye əhəmiyyətli karbohidrogen ehtiyatları aşkar edilmiş və işlənməyə cəlb edilmişdir. Bu səbəbdən "8 Mart" yatağı ilə yanaşı həmin yataqların geoloji-geofiziki xüsusiyyətləri, tədqiqat horizontu üzrə karotaj göstəriciləri, kem analizi təhlil edilmiş, kəsiliş üzrə kollektor laylar

malarla antiklinal zona bir neçə tektonik bloklara ayrılır. Sahadə V horizont qum, qumdaşı və gillerin növbələşməsi ilə təmsil olunur və yüksək litofasil dəyişkənliliyi ilə səciyyələnir. Horizontun qalınlığı 125 - 160 m arasında dəyişir. Qumluluq cənub-şərq istiqamətinə doğru artır. Karotaj göstəricilərinə əsasən V horizont demək olar ki, eyni qalınlıqlı və bir-birindən gil layları ilə ayrılan üç qumlu dəstəyə bölündür: aşağı (V_{as.}), orta (V_{ort.}), üst (V_{yux.}). Qumlu

laylar horizontun ümumi qalınlığının 40 – 45 %-ni təşkil edir. FXM 15 – 18 Om·m-ə çatır, gilli sűxurların FXM-i 2 – 2,5 Om·m arasında dəyişir.

Bulla-dəniz strukturu 1950 – 1957-ci illərdə aparılmış seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilmiş, dərin axtarış-kəşfiyyat qazmasına 1965-ci ildən başlanılmışdır. Axtarış-kəşfiyyat quyularının suyuq məlumatlarına əsasən 1973-cü ildə VII, bir il sonra V və 1982-ci ildə VIII horizontlarda sənaye əhəmiyyətli karbohidrogen cihiyatlarının aşkar edilməsi ilə Bulla-dəniz yatağı işlənməyə cəlb

xüsusiyyətləri aşağıdakı kimidir: məsaməlilik 8,9 – 23,4 % (orta qiymət 14,6 %); keçiricilik 4 – 100 mD (27 mD); karbonatlıq 2,5 – 18,5 % (10,7 %); gillilik 3,5 – 49,4 % (26,6 %).

“8 Mart” yatağının V horizontu üzrə müvafiq parametrlər aşağıdakı kimidir: gillilik 8,4 – 16,5 % (orta qiymət 10,9 %); karbonatlıq 8 – 15,8 % (10,9 %); məsaməlilik 10 – 18,3 % (14,9 %); keçiricilik 8 – 188 mD (67,5 mD). Digər yataqlarla müqayisədə “8 Mart”da V horizontun keçiriciliyinin orta qiymətinin demək olar ki, iki dəfə çox olması, ola-

Cədvəl 1

Kern nümunələrinə əsasən V horizont sűxurlarının kollektorluq xüsusiyyətləri

Sahə	Gillilik, %	Karbonatlıq, %	Məsaməlilik, %	Keçiricilik, mD
“8 Mart”	<u>8,4 - 16,5</u> 10,9	<u>8 - 15,8</u> 10,9	<u>10 - 18,3</u> 14,9	<u>8 - 188</u> 67,5
Səngəçal – Duvanni - Xarə-Zirə adası	<u>9,7 - 49,1</u> 23,1	<u>2,5 - 18,6</u> 13,0	<u>9 - 34,2</u> 18,2	<u>3 - 128</u> 30,7
Bulla-dəniz	<u>3,5 - 49,4</u> 26,6	<u>2,5 - 18,5</u> 10,7	<u>8,9 - 23,4</u> 14,6	<u>4 - 100</u> 27,0

Qeyd: surətdə - dəyişmə diapazonu; məxrəcdə - orta qiymət


edilmişdir. Yataqda MQ-nin V horizontu litoloji tərkibən qalın laylı qumların, qumdaşı və gillerin növbələşməsindən təşkil olunub; ümumi qalınlığı 135 m-dir. Elektrik karotajı xarakteristikasına görə horizont iki hissəyə ayrılır. Xüsusi elektrik müqaviməti 3 – 5 Om·m olan, əsasən gillərdən təşkil olunmuş üst şöbə və quyu potensialı ayrıntıya görə yaxşı keçiriciliyə malik, xüsusi elektrik müqaviməti 10 – 20 Om·m-ə çatan daha qumlu aşağı hissə. Ayri-ayrı alevrolitli qumdaşları dəstənin qalınlığının texminən 50 %-ni təşkil edir.

Süxur nümunələrinin təhlilinə əsasən Səngəçal – Duvanni - Xarə-Zirə adası yatağının V horizontu üzrə petrofiziği parametrlər: gillilik 9,7 – 49,1 %, karbonatlıq 2,5 – 18,6 %, məsaməlilik 9 – 34,2 %, keçiricilik 3 – 128 mD arasında dəyişir (cədvəl 1). Həmin parametrlərin orta qiymətləri, uyğun olaraq, 23,1 %, 13 %, 18,2 %, 30,7 mD təşkil edir.

Süxur nümunələrinə əsasən Bulla-dəniz yatağında V horizontun kollektorluq

bilər, kern nümunələrinin az olması ilə əlaqədardır.

V horizont litoloji cəhətdən qum, qumdaşı, alevrolit və gillerin növbələşməsi ilə təmsil olunur




Şəkil 2. V horizontda müxtəlif növ litoloji süxurların paylanması diaqramı

(“8 Mart”, SDXZ və Bulla-dəniz yataqları üzrə məlumatlara əsasən)

(şəkil 2). Kəsilişdə gilli alevrolitlər, gilli-alevritli və alevritli qumdaşlar üstünlük təşkil edir.

“8 Mart” yatağında ümumi qalınlığı 116 m olan V horizontun kəsilişini 36 % qumlu laylar təşkil edir. Karotaj göstəricilərinə əsasən horizontun yuxarı hissəsi daha gillidir. Dərinliyə getdiğcə horizontun orta hissəsində iki ədəd 15 - 20 m qalınlıqlı, alt hissəsində isə bir ədəd 20 - 25 m-lik qalınlıqlı kollektor lay ayrıılır. Yatağı eninə istiqamətdə kəsən xətt üzrə tərtib edilmiş korrelyasiya sxemində kollektor ləylərin yaxşı izlənməsi müşahidə olunur (şəkil 3).



Şəkil 3. “8 Mart” yatağının V horizontunda kollektor ləylərin izlənməsi

Quyu geofiziki tədqiqat (QGT) məlumatlarının interpretasiyası

QGT məlumatları “Prime” programı vasitəsilə interpretasiya olunmuşdur. Interpretasiya aşağıdakı ardıcılıqla həyata keçirilmişdir [6, 7, 8, 9]:

- karotaj məlumatlarının rəqəmsal formatda (LAS) hazırlanması və program təminatına yükləməsi;
- ilkin emal əməliyyatlarının aparılması, quyu və ətraf mühitin təsirini nəzərə almaq üçün karotaj göstəricilərinə düzəllişlərin edilməsi;
- kollektor ləylərin ayrılması;
- litologianın və süzülmə-tutum xüsusiyyətlərinin təyini;
- hesablamaların səhihliyinin yoxlanması.

“8 Mart” yatağında quyularда aparılan geofiziki tədqiqatlar kompleksi əsasən standart karotaj, yan karotaj zondlaması, yan karotaj, induksion karotaj,

kavernometriya, gamma-karotaj, neytron gamma-karotaj və nadir hallarda akustik karotaj üsullarından ibarətdir.

Kollektor ləylər kəm və quyuların geofiziki tədqiqat (QGT) məlumatlarından istifadə olunmaqla, α_{qp} , ΔJ_g və ΔJ_{ng} parametrlərinin sərhəd qiymətləri əsasında müəyyən edilmişdir.

Kollektorların doyma xüsusiyyətlərinin təyini və osaslandırılması üçün ənənəvi üsuldan - sınaq və interpretasiya noticolarının müqayisəsi əsasında təyin edilmiş xüsusi elektrik müqavimətinin sərhəd

qiymətindən istifadə edilmişdir.

Qurulmuş paylanma əyrilərinə əsasən neftlə doymuş kollektorların xüsusi elektrik müqavimətinin sərhəd qiyməti VII horizont üçün $\rho_{1,sath} \geq 10,4 \text{ Om} \cdot \text{m}$ təşkil edir.

“8 Mart” yatağında V horizontda sınaq işləri aparılmadığına görə bu horizont üçün xüsusi elektrik müqavimətinin sərhəd qiymətləri ($\rho_{1,sath}$) qismində Bulla-dəniz yatağının V horizontu üçün qəbul edilmiş qiymət götürülmüşdür. Analoji nümunə kimi Bulla-dəniz yatağının seçilənəsi bu yataqlarda V və VII horizontları xarakterizə edən müəyyən parametrlərin oxşarlığı ilə əsaslandırılır (cədvəl 2).

Bulla-dəniz və “8 Mart” yataqlarının VII horizontu üzrə $\rho_{1,sath}$ sərhəd qiymətləri uyğun olaraq 7 və 10 $\text{Om} \cdot \text{m}$ təşkil etmişdir; belə qənaətə gəlmək olar ki, bu yataqların V horizontu üzrə də $\rho_{1,sath}$ sərhəd qiymətləri eyni nisbətdə olacaq. Beləliklə, agor

Cədvəl 2


"8 Mart" və Bulla-dəniz yataqlarının V və VII horizontlarını xarakterizə edən parametrlərin müqayisəsi

Parametrlər	Bulla-dəniz		8 Mart	
	V hor.	VII hor.	V hor.	VII hor.
Intervalın orta dərinliyi, m	4690	5700	5075	5400
Məsaməlilik, v.h.	0,15	0,16	0,15	0,16
Lay sularının mineralizasiyası, g/l	27	22		21,2
Temperatur, °C	96	106	100	103

Bulla-dəniz yatağında V horizontda $\rho_{1,soh} = 5 \text{ Om}\cdot\text{m}$ dir, onda güman etmək olar ki, "8 Mart" yatağında $\rho_{1,soh} = 7 \text{ Om}\cdot\text{m}$ təşkil edəcək.

Kollektor ləylərin məsaməliliyini qiymətləndirmək üçün məsaməlilik K_m və α_{qp} , ΔJ_g və ΔJ_{ng}

parametrləri arasında ümumiləşdirilmiş petrofiziki əlaqələrdən istifadə olunmuşdur [10]. Horizont üzrə QGT məlumatlarının interpretasiya nəticələri planşet şəklində təqdim edilir (Şəkil 4). Kollektorların gilliliyinin təyinində QK məlumatlarından istifadə



Şəkil 4. "8 Mart" yatağı. V horizontun QGT məlumatlarının interpretasiya nəticələri

etməklə $\Delta J_g = f(K_{g,il})$ asılılığından istifadə olunmuşdur. "8 Mart" yatağı üçün keçiricilik kəm məlumatlarına görə qurulmuş $K_{keç} = f(K_m)$ asılılığına əsasən təyin edilmişdir. Keçiricilik və məsaməlilik arasındaki əlaqə $K_{keç} = 0.001 \cdot K_m^{5.1803}$ düsturu ilə ifadə olunur.

"8 Mart" yatağının QGT məlumatlarının interpretasiyası nticələrinə əsasən V horizontda məhsuldar kimi səciyyələnən ləylərin effektiv qalınlıqları 1,8 - 5,5 m, xüsusi elektrik müqavimətləri 7 - 12,0 Om·m, məsaməlilik əmsalı 0,19 - 0,22 v.h.,


qazdoyumluq əmsalı 0,57 - 0,68 v.h. təşkil edir (cədvəl 3).

QGT məlumatlarının interpretasiya nticələrinə əsasən V horizont üzrə effektiv qalınlıq, məsaməlilik, neft-qazdoyumluq və keçiricilik parametrlərinin sahə üzrə paylanması araşdırılmışdır (şəkil 5). Sahə üzrə effektiv qalınlıq çox da yüksək olmayan qiymətlərlə xarakterizə olunur, lakin digər parametrlər yaxşı petrofiziki göstəricilərlə səciyyələnir. Parametrlərin paylanması xəritəsindən göründüyü kimi, yüksək kollektorluq xüsusiyyətləri şimaldakı tektonik blo-

Cədvəl 3

QGT məlumatlarına əsasən təyin edilmiş lay parametrləri

Horizont	Effektiv qalınlıq, m		Məsaməlilik, v.h.		Neft-qazdoyumluq, v.h.		Keçiricilik, mD	
	dəyişmə hündüru	orta	dəyişmə hündüru	orta	dəyişmə hündüru	orta	dəyişmə hündüru	orta
V	1,8 - 5,5	3,8	0,19 - 0,22	0,20	0,57 - 0,68	0,63	0,89 - 228	28,2



Şəkil 5. "8 Mart" sahəsinin V horizontu üzrə lay parametrlərinin paylanması xəritələri:
a) effektiv qalınlıq; b) məsaməlilik; c) neft-qazdoyumluq; d) keçiricilik

kun mərkəzi hissəsində, əsasən 579 sayılı quyu ətrafında müşahidə olunur.

Məhsuldarlığın proqnozlaşdırılması

Sınaq işləri aparılmamış layların məhsuldarlığını, yəni bir quyuya düşən gündəlik hasilatı (Q) bir neçə üsulla qiymətləndirmək mümkündür.

Bir üsula görə gündəlik hasilatın Q və laylardan təmiz neft, qaz və su alına bilinəcək şəraitin proqnozlaşdırılması bu parametrlərin sınaqdan keçirilmiş layların geofiziki xarakteristikası və əldə edilmiş nəticələrin sınanmamış laylara şamil edilməsi ilə həyata keçirilir [11]. Qazın gündəlik hasilatı aşağıdakı ifadədən hesablanır:

$$Q_q = \frac{0.113 h_{ef} K_{keç} K_{keç,n}^q Z_o T_o (p_i^2 - p_q^2)}{\mu_f p_o T_n Z_n \lg(r_d/r_q)} ; \quad (1)$$


burada, h_{ef} – effektiv qalınlıq, m; $K_{keç}$ – keçiricilik əmsali, mD ; $K_{keç,n}^q$ – qaza görə nisbi keçiricilik; Z_o , Z_n – normal və lay şəraitində qazın yüksək sıxılma əmsali; T_o , T_n – lay və normal şəraitdə mütləq temperatur, °K; p_o , p_i , p_q – normal ($T = 20$ °C), lay və quyudibi şəraitdə təzyiqlər, MPa; μ_f – məhlulun özlülüyü (103sP); r_d və r_q – drenaj konturunun və quyunun diametrləri, m.

Hesablamada istifadə edilən parametrlərin məhsuldarlığa təsirini araşdırmaq məqsədilə həssaslıq təhlili aparılmışdır (Şəkil 6). Təhlildən görünür ki, qaz hasilatına ən çox lay və quyudibi təzyiqlər təsir edir. Digər parametrlər (məhlulun özlülüyü, qazın sıxılma əmsali, temperatur) QGT-ye görə təyin olunan petrofiziki parametrlər (effektiv qalınlıq, keçiricilik əmsali) yanaşı məhsuldarlığa eyni dərəcədə təsir göstərir. Göründüyü kimi, drenaj konturunun və quyunun diametrləri ən az təsir göstərən faktorlardır.

Digər bir üsulla isə tədqiq olunan layların sənaye

qiymətləndirilməsi digər obyektlərin əsaslandırılmış nəticələrindən istifadə olunmaqla aparılır.

“8 Mart” yatağında V horizont üzrə kollektor laylardan əldə ediləcək hasilatın hesablanması məqsədilə həmin yataqda VII horizont üçün hesablanmış bir quyuya düşən gündəlik hasilatın qiymətindən və Bakı arxipelaqında yerləşən və V horizont üzrə sınaq nəticələri məlum olan qonşu yataqlar üzrə məlumatlardan istifadə edilmişdir. Yataq üzrə VII horizont üçün 1 m-ə düşən qaz hasilatının qiymətinin V horizont üçün hesablanmış effektiv qalınlığın h_{ef} qiymətinə olan hasilindən 1 quyuya düşən hasilatın qiyməti hesablanır.



Şəkil 6. Məhsuldarlığa təsir edən parametrlər

Cədvəl 4

Müxtəlif üsullarla “8 Mart” sahəsində V horizontun kollektor laylarının məhsuldarlığının proqnozlaşdırılması nəticələri (min m³/gün)

“8 Mart” yatağının V horizontu, hesablama yolu ilə	“8 Mart” yatağının VII hor.	Analoji yataqlara görə		Müxtəlif üsullara əsasən orta qiymət
		SDXZ yatağının V hor.	Bulla-dəniz yatağının V hor.	
8,065	10,697	9,862	8,158	9,196

Bələliklə, məhsuldarlığın proqnozlaşdırılması nəticələri hesablama üsuluna görə aşağıdakı kimidir: "8 Mart" yatağının V horizontuna görə $Q = 8,065$ min $m^3/\text{gün}$, VII horizontuna görə $Q = 10,697$ min $m^3/\text{gün}$; Səngəçal - Duvanni - Xarə-Zirə adası yatağının V horizontuna görə $Q = 9,862$ min $m^3/\text{gün}$; Bulla-dəniz yatağının V horizontuna görə $Q = 8,158$ min $m^3/\text{gün}$ (cədvəl 4). Müxtəlif üsullara əsasən orta qiymət $Q = 9,196$ min $m^3/\text{gün}$ təşkil etmişdir.

Müxtəlif üsullarla əldə edilmiş nəticələrin yaxınlığı biziə əsas verir ki, "8 Mart" sahəsinin V horizontunun kollektor layı üçün proqnozlaşdırılan məhsuldarlığın sahihliyini qəbul edək.

NƏTİCƏ

1. Bakı arxipelaqının şimal hissəsində yerləşən Səngəçal - Duvanni - Xarə-Zirə adası, Bulla-dəniz və "8 Mart" sahələrində Məhsuldar Qatın Balaxanı lay dəstəsinin V horizontunun geoloji-geofiziki xüsusiyyətləri, sızılımə-tutum parametrləri bərnilmiş və onların ümumi oxşar cəhətləri müəyyən edilmişdir.

2. "8 Mart" sahəsində V horizont nisbətən yaxşı karotaj göstəriciləri ilə səciyyələnir və tərtib edilmiş korrelyasiya sxemində əsasən sahə üzrə kollektor layıların izlənilməsi müşahidə olunur.

3. QGT məlumatlarına əsasən sahə üzrə mədən-geofiziki məlumatlar təhlil olunmuş, V horizont üzrə kollektor layıların effektiv qalınlığı, məsaməlilik, neft-qazdoyumluq və keçiricilik əmsalları təyin edilərək tədqiq olunmuş və müəyyən edilmişdir ki, yüksək kollektoriqliq xüsusiyyətləri şimal tektonik bloğun mərkəzi hissəsində müşahidə olunur.

4. Aparılmış həssaslıq təhlili layıların məhsuldarlığının qiymətləndirməsində istifadə edilən parametrlərin əhəmiyyətliyini göstərir.

5. Kollektor layılar üçün müxtəlif üsullarla proqnozlaşdırılan məhsuldarlığın qiymətlərinin yaxınlığı V horizont üzrə hesablamaların doğruluğunu göstərir.

ƏDƏBİYYAT:

1. Məxtiiev P.G., Əmərov A.K., Mamedov M.A. Perспективы выявления новых углеводородных скоплений на акваториях Абшеронского и Бакинского архипелагов (обзор) // Азербайджанское Нефтяное Хозяйство, № 7, 2007. С.18 - 23.

2. Müstafaev A.Z., Gacanov B.B., Gacanov B.T. Perспективы нефтегазоносности горизонта балаханской свиты на структурах северной части Бакинского архипелага // Азербайджанское Нефтяное Хозяйство, № 10, 2011. С.17-22.

3. Aлизаде А.А. и др. Каталог коллекторских свойств продуктивной толщи Азербайджана. Книга 1. Баку-1971, 368 с.

4. İsgəndərov M.M., Abuzərova A.H., Kərimova Y.H., Hümətov A.S. Kollektorların petrofiziki parametrlərinin təyini və məhsuldarlığının proqnozlaşdırılması. SPE-nin təşkil etdiyi Beynəlxalq Konfransın materialları. 16 - 18 oktyabr 2019-cu il, Bakı.

5. Али-заде А.А., Ахмедов А.М. и др. Геология нефтяных и газовых месторождений Азербайджана. М. "Недра", 1966, 391с.

6. Вендельштейн Б.Ю., Золотева Г.М., Царева Н.В. и др. Геофизические методы изучения подсчетных параметров при определении запасов нефти и газа. М., "Недра" 1985. 248 с.

7. Дахнов В.Н. Геофизические методы определения коллекторских свойств и нефтегазонасыщения горных пород. М., "Недра". 1985, 311 с.

8. Искендеров М.М., Абузарова А.Г. Обоснование критериев нефтегазоносности неоднородных песчано-алевритовых коллекторов (на примере месторождений Бакинского Архипелага). Баку-2013. Научные труды НИПИ «Нефтегаз», № 4.

9. Искендеров М.М. Комплексная интерпретация результатов ГИС при изучении терригенных разрезов. Баку-2014. Научные труды НИПИ «Нефтегаз», №3, стр.4-10.

10. Искендеров М.М. Оценка пластовых параметров коллекторов отложений Продуктивной толщи месторождения Умид по данным ГИС // "Azərbaycanda Geofizika Yenilikləri" jurnalı, № 1-2/2015, С.38 - 42.

11. Петерселье В.И., Пороскум В.И., Яценко Г.Г. Методические рекомендации по подсчету геологических запасов нефти и газа объемным методом. Москва-Тверь: ВНИГНИ, НПЦ «Тверьгеофизика», 2003.

M.M. İsgandarov, A.G. Abuzarova, Y.G. Kerimova, A.S. Humbatov

PRODUCTIVITY PREDICTION OF THE RESERVOIR BY WELL LOG DATA

(in case of the V horizon of "8 March" area)

ABSTRACT

The paper conducted research to determine the prospects of reservoirs of the V horizon of the "8 March" area from the point of view of production opportunities. Based on the analysis of geological, production and geophysical data of neighboring fields located in this part of the Baku archipelago that are currently under industrial development along the V horizon and the results of interpretation of geophysical studies of wells, reservoir productivity is predicted.

М.М. Искендеров, А.Г. Абузарова, Е.Г. Керимова, А.С. Гумбатов

ПРОГНОЗИРОВАНИЕ ПРОДУКТИВНОСТИ ПЛАСТОВ-КОЛЛЕКТОРОВ ПО ДАННЫМ ГИС (на примере V горизонта площади «8 Март»)

АННОТАЦИЯ

В статье проведены исследования петрофизических параметров пластов-коллекторов V горизонта площади «8 Март» для выяснения их перспективности с точки зрения добывных возможностей. На основе проведенного анализа геологических, промысловых, геофизических данных по пл. «8 Март» и по соседним месторождениям, расположенным в этой части Бакинского архипелага и находящимся в настоящее время в промышленной разработке по V горизонту, прогнозирована продуктивность коллекторов этого горизонта и на площади «8 Март».